


Mədəniyyət paytaxtimız, qəhrəmanlıq zirvəmiz



Şuşanın adı çəkiləndə istər-istəməz ilk ağıla gələn söz zirvə olur. Dağlar qoynunda məskən salan bu tarixi qala şəhəri təkcə inzibati ərazi baxımından zirvədə yerləşmir, həm də mənən bir ucalıqdır, məqamdır... Arzularımızın ünvani, sevgimizin qibləsidir. Mədəniyyətimizin paytaxtı, qəhrəmanlıq zirvəmizdir.

Qürurumuzun fateh yeri, Vətən yolunda canlarını qurban verən ölümsüz igidlərin müqəddəs qurbangahı, birliyimizin rəmzi, Tanrıının yaratdığı ən gözəl əsərdir Şuşa. Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Dağların sinəsi ilə uzanıb gedən gözəl yolları, zirvələrdə dalgalanan üçrəngli Azərbaycan bayraqları, hər gün bir boy da böyükən yeni binaları, bərpəolunan tarixi abidələri, yenidən həyata qaytarılan dini ocaqları Şuşanın gözəlliyyinə bir rəng qatır.

Şuşa tariximizin bizə golib çatan en qiymətli yadigarlarındandır. "Bazarbaşı" deyilən yerdən "Şeytanbazara" qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılabilir. "Rastabazar" küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı binalar, birmərtəbəli dükanlar, ikimərtəbəli karvan-saradan və qoşa minarəli yarasıqlı Cümə məscidindən ibarət olub. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınıb. Tarixi mənbələrdə XVIII əsrin sonu - XIX əsrin əvvəl-

lərində artıq Şuşada çoxlu sayıda manufakturların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərib. Tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayıda manufakturların və 2 mindən çox sənətkarın çalışıldığı qeyd edilir.

Şəhərdə olan 17 məhəllənin hər birinin məscidi, bulağı və hamamı olub. XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı tənmişmiş alim və sənətkarlar da daxil olmaqla 25 min olduğu yazılır. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrədə Şuşada 95 şair, 22 müsiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqəş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və sairə olmuşdur. Bu böyük ziyanlı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirib. Şəhərin elektrik, su təchizatı, rabitə xətlərinin yenidən qurulması, sosial infrastrukturun bərpası işləri demək olar ki, başa charted. Şuşalıların doğma yurdlarına geri qayıtmaları üçün Şuşa şəhərinin baş planına uyğun olaraq 8 hektar ərazidə yerləşən yaşayış kompleksində sürətli inşaat işləri görülməkdədir. Qeyd edək ki, tikinti işləri Şu-

təbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, institut filiali, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filiali, Şuşa Dövlət Dram Teatri, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Ruhumuzun paytaxtı Şuşa bu gün həm də işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti, quruculuq və bərpa işlərinin mərkəzinə çevrilib. Şəhərin elektrik, su təchizatı, rabitə xətlərinin yenidən qurulması, sosial infrastrukturun bərpası işləri demək olar ki, başa charted. Şuşalıların doğma yurdlarına geri qayıtmaları üçün Şuşa şəhərinin baş planına uyğun olaraq 8 hektar ərazidə yerləşən yaşayış kompleksində sürətli inşaat işləri görülməkdədir. Qeyd edək ki, tikinti işləri Şu-

nın tarihi və memarlıq üslubuna uyğun aparılır. Tikintisi davam etdirilən binalar 3, 4 və 5 mərtəbəlidir. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikitəqaqlı, 190 üçtəqaqlı, 30 dördətəqaqlı və 7 beştəqaqlı mənzil olacaq. Məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış kompleksində sakinlərin rəhatlığı üçün hər cür şərait yaradılır.

Mədəniyyətimizin paytaxtı Şuşada tariximizin qiymətli yadigarları olan tarixi, mədəni, dini abidələrin bərpasına xüsusi diqqət verilir. Şəhərdə onlarca qədim mədəniyyət abidəsi yenidən bərpa olunaraq ikinci ömrünü yaşamaqdadır.

Qəhrəman oğullarımız, fədakar gənclərimiz ulu ocdadlarımızın qurduğu şəhəri canları, qanları hesabına düşmən işgalindən azad etdilər. Qürurvericidir ki, bu gün Şuşada tikinti meydançasında çalışanların da əksəriyyəti gənclərdir. Dünya-

nın müxtəlif yerlərində yaşayışın gənc soydaşlarımız və tənə dənərəkən ilk ziyarət etdikləri yer

Şuşa olur. Bir zamanlar erməni quldurlarının dağıdıb viran etdikləri şəhərdən indi müsiki səsləri eşidilməkdədir.

Fərəhlə qeyd edək ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilib. Qürurumuzun, mədəniyyətimizin paytaxtı gözəl Şuşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Gənclər Paytaxtı 2024" Beynəlxalq Programına evsahibliyi etməyə hazırlanır.

Hər gün bir boy böyüüb düşmənə dərd olan Şuşanın büsətinə min alqış!

*Elşən QƏNİYEV,
"Azərbaycan"*